

“Yaradanlar” filmi beş ölkədə mükafata layiq görülüb

Rejissor Şamil Əliyevin “Yaradanlar” bədii-sənədli filmi ABŞ, İspaniya, Rusiya, BƏƏ və Hindistanın müxtəlif beynəlxalq kinofestivallarında mükafata layiq görülüb.

“Yaradanlar” bədii-sənədli filmi dahi memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu amansız zərbənin araşdırılmasından bəhs edir. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edildi. Mikayıl Hüseynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur oldular.

Filmdə o da diqqətə çatdırılır ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq, onların yaşayıb-yaratması üçün qayğısını əsirgəməyib.

COVID-19 pandemiyası ilə əlaqədar müsabiqələrin nəticəsi onlayn formatda elan olunub.

Qeyd edək ki, “Yaradanlar” filmi Mədəniyyət Nazirliyinin sifarişli ilə “Salnamə” studiyasında 2020-ci ildə



istehsal olunub. Filmin ideya müəllifi Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri, Beynəlxalq Memarlar İttifaqının üzvü, professor Elbay Qasımzadə, ssenari müəllifi Xalq yazıçısı Natiq Rəsulzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Əsgərovdur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”